

ABŞ hüquqi şəxslərinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketi
Self-Certification Form for Identification of U.S. Entities

Hüquqi şəxsin¹ adı:
Legal name of the Entity: _____

Hüquqi şəxsin VÖEN-i:
TIN of the Entity: _____

- 1) Hüquqi şəxs ABŞ-da və ya ABŞ federal qanunvericiliyinə və ya ABŞ-in hər hansı ştatının qanunvericiliyinə əsasən təsis olunmuşdur mu?
Is Entity organized in the United States or under the laws of the United States or any State thereof? Bəli Xeyr
 Yes No
- 2) Hüquqi şəxs filial və ya nümayəndəlikdirsə,
If the Entity is a branch or representative office,
- Filial və ya nümayəndəliyi təsis etmiş hüquqi şəxs ABŞ-da və ya ABŞ federal qanunvericiliyinə və ya ABŞ-in hər hansı ştatının qanunvericiliyinə əsasən təsis olunmuşdur mu?
Is Entity that has established the branch or representative office organized in the United States or under the laws of the United States or any State thereof? Bəli Xeyr
 Yes No

Yalan məlumat verməyə görə məsuliyyəti anlayaraq, bildirirəm ki, bu formadakı məlumatı yoxlamışam və onun düzgün, dəqiq və tam olduğunu təsdiq edirəm. **Əgər bu formada qeyd olunan məlumatlarda hər hansı bir yanlışlıq və ya dəyişiklik olarsa, 30 gün ərzində yeni anket təqdim edəcəyimə razılıq verirəm.**

Under penalties of perjury, I declare that I have examined the information on this form and to the best of my knowledge and belief it is true, correct, and complete. I agree that I will submit a new form within 30 days if any certification on this form becomes incorrect.

İmza : _____
Signature :

Tarix : _____
Date :

Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin adı, soyadı, atasının adı
Full name of the authorized representative of the Entity

Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin səlahiyyəti
Authority of the authorized representative of the Entity

¹ Hüquqi şəxs dedikdə fiziki şəxs olmayan bütün şəxslər, o cümlədən təşkilati hüquqi formasından asılı olmayaraq bütün kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri və trast kimi hüquqi formalar nəzərdə tutulur.